

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar üçün**, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq imzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

OĞURLUĞUN
ƏVVƏLİ,
O DA AY İŞİĞINDA

PƏRVİN NƏSİRSOY



Buraxılışa məsul: Nurman TARİQ

Redaktor: Toğrul MUSAYEV

Korrektor: Turac ELDARQIZI

Bədii və texniki tərtibat: Zülfı XƏLİLOV

Üz qabığının dizaynı: Azər ƏSGƏRZADƏ

**Pərvin Nəsirsoy
OĞURLUĞUN ƏVVƏLİ, O DA AY İŞİĞİNDƏ**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2019, 208 səh.

© Pərvin Nəsirsoy / 2019

© Parlaq İmzalar MMC / 2019

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 74
Yeni İmzalar Seriyası | 7

ISBN 978-9952-5253-1-1



I FƏSİL

“Oxuya bilsəniz, hər insan bir kitabdır”.

Vilyam Elleri Çanning

Qapıdan çıxmaga hazırlaşır. Ayaqqabılarının tozunu silib çantasını yerdən götürür. Birdən gözü divardakı saata sataşır. Həmişə vaxtı öyrənmək üçün baxıb keçdiyi saata indi nəşə tam başqa gözlə nəzər salır. Fırlanan əqrəblərin səsinə sakitcə qulaq asdıgı kimi, əqrəblərin altındakı süni, solğun gül parçasına da diqqətlə baxır. Bir az da yaxına gəlir, sanki gözündə canlanan xatırələrin içində daxil olmaq istəyir. Birdən ona elə gəlir ki, bu, televizorda səndən bəhs edən köhnə kadrları göstərən ekranın maili səthinə yaxınlaşmaq, orada özünlə bağlı o keçmişə toxunmaq kimi bir hissdir. Sonra onun yadına düşür ki, axı televizorda onunla bağlı heç vaxt köhnə kadrlar nümayiş olunmayıb. Bir də ki, belə bir kadr da heç mövcud deyildi. Saata qayıdır. Atası ilk dəfə bu saatı alanda anasının necə sevindiyi yadına düşür. *“Bir insan adicə saat üçün niyə bu qədər sevinsin ki?”* – özünə sual verir. Sonra anası-

nın reaksiyalarını xatırlamağa çalışır. İstər-istəməz şəkillərdən zehninə düşən ana obrazı gözündə canlanır. Və həmin qadın bayaqkı xəyalı televizorda danışmağa başlayır. Və məlum olur ki, elə o da keçən səfər bu saatdan almaq istəyirmiş, amma üstündə yetərinçə pul olmayıb; saat da əməlli-başlı bahalı imiş. “Sən haradan bildin mən də bu saatı almaq istəyirdim?” sualını verəndə bu dəfə artıq anasının evə adicə bir saat alınmasından yaranan məmnun üz cizgiləri onun yadına düşür. Bu artıq şəkillərdən qalan sima deyildi. Amma yenə də anasının sevinci onun üçün anlaşılan deyil. Atasının cavabını xatırlayıb, “Mənə göyərçinlər xəbər verdi” demiş və ona gizlicə göz də vurmusdu. Yadına düşür ki, o zaman atasının belə cavabı onun lap ürəyincə olmuşdu; elə indi də ürəyincədi. Anası kimi bu hali hiss etmək istəyir, amma alınmir.

İndi yan otaqda yad qadınla yatan o kişinin həmin mehriban atası olduğuna inanmırı. Anası ölündən sonra çox şey dəyişmişdi. Bilmirdi ən çox atasımı, yoxsa onun atasına olan münasibətimi dəyişmişdi. Amma heç nəyin əvvəlki kimi olmadığına əmin idi. Gözündən axan yaşın fərqinə birdən varır. Cəld gözünün yaşını silib çantasını götürür. Qapını bağlayıb-bağlamadığı da yadında deyil. Yol boyu anasını, anasının yol qəzasında qəfil ölümü, atasının evə ögey ana gətirməsini, hər kəsdən qaçıb nənəsinə sığındığı o günləri xatırlayır. Nənəsi ona çox yaxşı baxırdı. Hər nazını çekirdi. Amma nənəsi də tez təslim oldu və getdi. O yenə tək qaldı.

Fikri yenə qapıya qayıdır. Qapını bağlamayıbsa, analığı yaman əsəbiləşəcəkdi.

– Simuzər, gözlə, Simuzər, – məktəbin həyətinə yaxınlaşanda birdən kiminsə onu çağırlığını eşitdi.

Arxaya boylandı. Səs birinci sinifdən bu günə kimi on ildir onunla bir yerdə təhsil alan Sabirin səsi idi. Simuzər həyəcanlandı. Simuzər hər dəfə Sabiri görəndə bu hissi yaşayırıdı. Hər dəfə də özünü soyuqqanlı göstərməyə çalışırdı. Yaxşı da bacarırdı. Səbəbini özünə belə etiraf edə bilmədiyi hisslərin əsirinə çevrilmək istəməmək – elə bunu da yaxşı bacarırdı. Simuzər düşünürdü ki, Sabir ona indiyə kimi öz hissləri barədə bircə kəlmə də deməyib. Ona görə də sevdiyini dilinə gətirməyən birini sevmək yolverilməzdir. Bu, bir qədər qürurun qadağası, bir qədər də Sabirdən bu susqunluğun acığını çıxməq idi. Amma günün əksər vaxtını özüylə başbaşa qalan Simuzər Sabirin günü bu gün ona yaxınlaşıb sevdiyini elan etməsini istəyirdi.

– Sabir, sənsən? Gəl, tez ol, zəng çalındı, dərs arıq başlayıb, – ikisi də qaça-qaça sinif otağına daxil oldular.

Sabir Simuzərin fikirli olduğunu sezdi. Səbəbini nə qədər israrla soruşsa da, Simuzərdən bir söz ala bilmədi. Yenə həmişəki kimi, dərsdən sonra ev tapşırıqlarını etmək üçün boş siniflərin birinə keçib kitab-dəftərlərini çıxartdılar. Simuzər bir neçə gün öncə kitab mağazasında Sabirlə yaşınanları xatırladı. Bu da onun fikrini cəmləşdirib dərs oxumasına mane olurdu.

– Sən həmişə beləsən? – uzun bir səssizlikdən sonra o dilləndi.

– Mən? Necəyəm ki? – Sabir təəccüblə Simuzərin üzünə baxdı.

– Nə bilim. Bir şeyə qərar verə bilmirsən elə bil. Nəsə istəyirsən, amma onu almaqda tərəddüd edir-sən. Halbuki sən onu almaq qərarına gələndə artıq gec ola bilər.

– Sən nə demək istəyirsən? Mən nəyi almaqda qərar verə bilməmişəm ki? – Sabir Simuzərin nəyə işarə etdiyini hələ də anlamamışdı.

– Əşşı, nə bilim eee. Məsələn, o gün “Fosforlu Cevriyə” kitabını axtarırdın. Mağazada görəndə isə baxa-baxa qaldın. Qərar verə bilmirdin alasan, ya yox...

– Həə, onu deyirsən?! O gün cibimdə pul az idi. Fikirləşdim ki, onu alsam...

– Dayan, sən Allah. Yenə də bir bəhanə gətirəcəksən, bilirom. Amma, məncə, qətiyyət və qərarlılıq insanda olması vacib olan xüsusiyyətdir, Sabir. Qətiyyətsiz və qərarsız biri həyatdan heç nə əldə edə bilmir, həyatın ona bir dilənçi kimi verdiyi paya razi olub, ömrünü elə belə də başa vurur. Bilirsən, Sabir, belə adamların müsbət xüsusiyyətləri çox ola bilər, amma qətiyyətsiz biridirsə, bütün bu müsbət xüsusiyyətlərin artıq heç bir mənası qalmır. Elə adamlar çox fərsiz adamlardır, – Simuzər özünü saxlaya bilməyib, hətta kobud ifadələr işlətməkdən belə çəkinmədi.

– Ay qız, sən söhbəti haralara gətirib çıxardın? – Sabir, nəhayət, Simuzərin nə demək istədiyini anla-

mışdı. Sadəcə yenə də qərar verə bilmirdi, sevgisini etiraf etsin, yoxsa gizli saxlayıb bir az da gözləsin.

– Nəsə, Sabir, elə bil heç bu söhbət olmayıb, mən böyük bir qələt elədim, sənə nəyisə izah etməyə çalışdım, – Simuzər acıqla yerindən durub kitab-dəftərini yiğisdi.

– Bilirsən, o gün niyə o kitabı almadım? Çünkü sənə bunu almağa pulum qalmayacaqdı, – Sabir çantasından bağlamańı çıxardıb bayaqdan vermək istədiyi hədiyyəsini Simuzərə tərəf uzatdı.

– Nə? Sən mənə hədiyyə almışan? – Simuzər əlləri titrəyə-titrəyə hədiyyəni açdı. – Aaaa, “Xudafərin körpüsü!” – o, heyrətini gizlədə bilmədi. Gözləri sevincdən yaşırdı. – Sən mənim ən sevimli romanımı almışan. Hardan bildin, mən necə vaxtdır bu kitabı axtarırdım.

– Mən sənə aid hər şeyi bilirəm, – Sabir bunu deyib dəftər-kitabını yiğisdiraraq sinif otağını tərk etdi.

Simuzər Sabirin arxasında baxa-baxa aldığı hədiyyəni bərk-bərk qucaqlayıb bayaq dediyi sözlərdən peşmançılıq hissi keçirdi. Əlindəki hədiyyəyə baxıb gülür, qoxlayır, öpür və qucaqlayırdı. Bu gün səhər anasıyla bağlı xatirələri indi yenə yadına düşdü. Anasının o heç cür anlaya bilmədiyi sevincini, bir hədiyyədən aldığı xoşbəxtliyi indi duymaǵa başladı.

* * *

– Hikmət, qardaşım, bilmirəm necə deyim ki, nə şiş yansın, nə kabab... – Ağaklışı yerində vurnuxmaǵa başladı. Əlindəki zəri nərd taxtasının Hikmət olan

tərəfinə yuvarlatdı. Söhbətə haradan başlayacağını müəyyənləşdirə bilmirdi, amma bunu dostundan gizlətmək də istəmirdi.

– Yenə nə olub, ay Ağakışı, uduzursan deyə fikrimi yayındırmaq istəyirsən?

– Nə oyun, nə uduzmaq, ay Hikmət? Bilmirəm necə deyim e.

– A kişi, nə olub? Açıq danış görüm.

– Əziz qardaş, bu sabah sənin böyük qızınızı Rəhimin oğlu ilə gördüm, məktəbə gedirdilər. Oğlan məktəbi çoxdan bitirib, o niyə məktəbə getsin ki?! Bilirsən, Hikmət, Rəhimlə aranızdakı ədavətə görə deyirəm, sonra səhv başa düşərlər, qızımızın adı da pis çıxar. İnsanları bilmək olmaz, biz nə bilirik ki, onun oğlu hansı məqsədlə sənin qızına yaxınlaşıb?

– Nəəə? Sən nə danışırsan, Ağakışı! – Hikmətin gözləri bərəlmiş, qəzəbdən rəngi qıpqrırmızı olmuşdu. O hələ də Ağakışının dediklərini anlamağa çalışırdı.

– Büyük qızınızı deyirəm, Rəhimin oğlu ilə gəzib-dolaşır. Camaatın ağızına düsdü, vəssalam, dilə-dişə düşərsiz.

Ağakışı bunları deyərkən dostunun namusunun keşiyini çəkən bir dost qayğısıyla Hikmətin çiyinlərinə vuraraq onu sakitləşdirməyi də unutmadı. Hikmət isə sakitləşmək bilmirdi. Onun sıfəti pörtmüş, gözləri hədəqəsindən çıxmışdı. İndi qızı əlinə keçsəydi, onu parça-parça etməyə hazır idi.

Hikmət oyunu yarımcıq qoyub əsəblə masadan qalxdı, evinə tərəf yol aldı. Evə çatanda qızı evdə yox

idi. Analığı onun məktəblərarası olimpiadada iştirak etmək üçün məktəbdə qalıb müəlliməsiylə həzırlaşdığını dedi. O, dəfələrlə qalibi olduğu rayon üzrə növbəti olimpiadaya hazırlaşırırdı.

* * *

Valeh nədənsə bu gün onların məhləsinə girmədi, onu o biri məhlənin axırında qoyub gözdən itənə qədər arxasınca baxdı.

Onlar artıq görüşürdülər. Tanışlıqları isə qəribə olmuşdu. Bir dəfə parkda kitab oxuyan Simuzərə bir oğlan sataşmaq istəmişdi. Oğlan Simuzərə yaxınlaşıb:

– Ay gözəl qız, sənlə tanış olmaq olar? – deyəndə Simuzər oxuduğu kitabı vərəqləyərək özünü eşitməzliyə vurmüşdu. – Gözəl qız, səninləyəm ee... – oğlan irişə-irişə düz Simuzərin yanında oturmuşdu. Simuzər ayağa durub getmək istəyəndə oğlan dostlarını çağırmışdı.

– Thəə, bura gəlin. Bir bu qıza baxın, həm bu qədər gözəl olasan, həm də ağıllı, kitab oxuyan. Pah atonnan. Mən, deyəsən, bir gülləylə iki quş vurmüşəm, – sonra bərkdən bir qəhqəhə çekmişdi, dostları da ona qoşulub gülüşmüştülər.

– İki yox, üç! – Simuzər oğlana cavab vermişdi.

Nə baş verdiyini anlamayan oğlan:

– Nə? Üç nədi? – deyə soruşmuş, hətta qızı tovaladığını da düşünmüşdü.

– Üç quş deyirəm, üçcç! Bu da üçüncü, həm də güclü yəni! – Simuzər əlindəki kitabı oğlanın başına çırpmışdı.

Bayaqdan olanları kənardan izləyən Valeh də, başına kitab çırپılan oğlan da, onun dostları da əmin addımlarla oranı tərk edən Simuzərin bu hə-rəkətindən sonra əməlli-başlı özlərini itirmişdilər. Valeh Simuzərin cəsarəti və hazırlıcağına heyran qalmışdı. Qızın izini itirməmək üçün dərhal onu iz-ləməyə başlamışdı. Valeh onların evinin yanına çat-tanda Simuzər onun arxasında kiminsə gəldiyini hiss edib arxaya baxmışdı. Onlar ani göz-gözə gəlmışdi-lər. Simuzərin yanaqları qızarmış, gözlərini ondan tez çekib qapıya tərəf getmişdi. Heç nədən qorx-mayan görünüşünün altında eyni zamanda ürkək gözlərini gizlətməyə çalışan qızın utancaqlığı Valehi daha da məftun etmişdi. Bütün bu xüsusiyyətlər Simuzərə ənənəvi olmayan bir qız görünüşü və ca-zibəsi bəxş etmişdi. Bu da Valehin məhz istədiyi, axtardığı cazibə idi. Bəlkə də, Valehin bütün həyatını məhz bu cazibə məhv edəcəkdi.

Valeh Simuzəri izləməyə, hər gün dərsə gedən-də də, gələndə də arxasında düşməyə başlamışdı. Simuzər də artıq Valehin ona vurulduğunu bilirdi və bu xüsusi maraq onun artıq xoşuna da gəlirdi. Hə-ta Sabirin qısqanlıqdan dözməyərək ona öz sevgisini etiraf edəcəyini də düşünürdü. Ancaq Sabir rəqabət aparmaq yerinə, geri çəkilməyi seçmişdi. Valeh isə Simuzər haqqında hər şeyi öyrənmək, onun sevgisini qazanmaq üçün bütün yollara əl atırdı.

Bir dəfə də Valeh kinoya bilet aldığıni bəhanə edib Simuzərə yaxınlaşmışdı.

Oğurluğun əvvəli, o da ay işığında

– Kinoya bilet almışam. Bəlkə, gedək bir yerdə baxaq, deyilənə görə, çox qəşəng kinodur, – o, sual dolu baxışlarını Simuzərə dikmişdi.

– Kinoya? Mən səninlə kinoya gedim? – Simuzər Valehin həyəcanından, özünü itirməyindən xüsusi zövq alırdı.

– Hə, getməzsən? – Valeh həyəcanla soruşmuşdu.

– Hmm, baxaram daa. Amma niyə də yox. Gedərəm getməyinə, ancaq bir şərtlə! – Simuzər də onun eşqindən dəli olan aşiqini çıxılmaz hala salmaq üçün təklifi bir şərtlə qəbul edəcəyini istehzaya bildirmişdi. Amma bununla belə təklifinin reallaşmayacağına da əmin idi. – Sinfimizdə otuz şagird var. Onların hamısı gəlsə, mən də gələrəm. Onların hamısına bilet almalısan.

– Onda gəlin, avtobusum yaxındadır, yiğisİN gedirik! – Valeh bir an belə düşünmədən gedib avtobusu düz məktəbin həyətinə sürmüdü.

Simuzər nə edəcəyini bilməmiş, sözünü geri götürməyi də özünə yaraşdırılmamışdı. Səssizcə təklifi qəbul etməli olmuşdu. Bu hadisə Valehin məhəbbətinin böyüklüyünü azca da olsa, Simuzərə sübut etmişdi. Bununla da Simuzər özü də bilmədən Sabirin səssizliyindənsə, Valehin təntənəli eşq elanına qulaq verməyi üstün tutmuşdu.

Yavaş-yavaş Simuzər onun qəlbinə sarmaşan bu eşqə təslim olmağa başlamışdı. Valehin bu eşqi o qədər böyük idi ki, Simuzər qeyri-ixtiyari bu cazibəyə qarşı öz müqavimətinin kiçikliyini qəbul etmək

məcburiyyətində qalırdı. Onun, ümumiyyətlə, bir qadın olaraq belə sevginin qarşısında təslim olma-
maq kimi imkanı, az qala, yox idi.

Simuzər tini dönəndə geri boylandı. Uzaqdan kölgə kimi görünən Valehin hələ də məhlənin giri-
şində, ağacın altında dayandığını gördü. İçinə qəri-
bə bir hiss doldu. İndi özünü o qədər önemli və xü-
susı hiss edirdi ki, elə bil bu an dünyanın mərkəzin-
də məhz o idi və kainat onun başına dolanırdı. Bu,
sevgi idimi, diqqət ummaq istəyi idimi, hər halda,
Simuzər indi bunları ayırd etmək iqtidarında deyil-
di.

Həyət darvazasını açıb içəri keçdi. Pilləkənlərlə yuxarı qalxdı. Evə daxil olan kimi qapıdaca donub qaldı. Atasının qışqırığı aləmi götürmüdü. Evə gəl-
diyinə peşman oldu. Onsuz da bu evin soyuq ab-
havası, analığının qasqabaqlı baxışları, atasının sev-
gisiz və etinasız davranışları, uşaqlara baxmaqla yük-
lənmiş yorğun çıyıləri Simuzərdə bu evə qarşı nif-
rət hissini gücləndirirdi. Bu evdən baş götürüb qaç-
maq onun ən böyük arzusu idi. Hikmət qızının gəl-
diyini eşidən kimi ayağa qalxdı və heç bir söz de-
mədən onun üzünə möhkəm bir şillə çəkdi. Simu-
zər yaxşı anlayırdı ki, atası öz sevgisizliyini qeyrət
nümayışı ilə pərdələmək istəyən kişilərdəndir. Ata-
sının diqqətsizliyinə alışmışdı, uşaqlıqda bacı-qar-
daşlarına yaxşı qulluq etmədi deyə döyülməsinə də
öyrəşmişdi. Amma artıq Simuzər böyümüş, özünü
müdafıə etməyi öyrənmiş və onunla kobud davra-
nilmasına hətta atasına belə icazə verə bilməzdi.

Oğurluğun əvvəli, o da ay işığında

– Bu nə oyundur başıma açmışan?! Papağımı yerə soxmusan! – əsəbdən Hikmətin gözlərinə qan dolmuşdu.

– Mən? Mən nə etmişəm axı?

– Guya bilmirsən nə etmisən? Özünü artistliyə vurma! – daha da yaxına gəlib şəhadət barmağını yellədə-yellədə sözünə davam etdi: – Sənin qızclarını sindiraram! Bir də Rəhimin oğlu ilə gəzib-dolaşdığını eşitməyim! Olimpiadada iştirak edirəm, ona hazırlaşıram, buna hazırlaşıram deyə-deyə başımı qatıb o avara ilə gizli-gizli görüşürsən!?

– Ata, sən nə dediyini başa düşmürsən! Gör öz doğma qızına nələr deyirsən. Mən səninlə indi heç nə danışmaq istəmirəm. Sakitləşərsən, danışarıq, – Simuzər gödəkcəsini götürüb çıxmaq istədi.

Onun bu hərəkəti Hikməti lap özündən çıxardı. Qızın boğazından yapışdı.

– Səni it küçüyü kimi boğaram, həyasız. İnkarnetmirsən, hə? – onun gözləri hədəqəsindən çıxmışdı. Doğrudan da, o indi nə etdiyini bilmirdi.

Simuzər ilk dəfə idi atasının bu qorxunc siması ilə qarşılaşırdı. O da qorxudan bilmirdi nə etsin, müqavimətsiz şəkildə atasının əlində boğulmaq üzrəydi. Analığı onu güclə Hikmətin əlindən aldı. Simuzərin boğazında göyərtilər əmələ gəlmışdı. O, atasının əlindən qurtulan kimi, qaça-qaça evi tərk etdi.

Hava çiskinli idi. Axşamın düşməsinə az qalmışdı. Səma gecə donunu geyinməyə hazırlaşırdı. Elə bil hər axşam günəşin getməyinə üzülməkdənsə, gecənin gəlməyinə sevinirdi. Təbiət necə ikiüzlü

idi. Sanki bütün günü səma boyda genişliyi günəşin ixtiyarına verən o deyildi, indi isə xəyanətkar qadın obrazı kimi başqası üçün gecə donu geyinirdi. Halbuki günəş başını sallayıb sabaha gedirdi. Bu, getmək deyildi.

Simuzər çox vaxt havanın bu halini sevirdi, təbiəti özüylə həməhəng hiss edirdi. Ancaq bu dəfə ona elə gəlirdi ki, onun təbiətlə bütövləşməyi üçün tufan qopmalı, illərlə yatan vulkanlar püskürməli idi. Nə edəcəyini bilmirdi. Atasını düşünərkən qəlbini saran qəzəbə hakim ola bilmirdi. Sakitləşmək üçün anasının mehriban üzünü xatırlamağa çalışdı. O xatırələri də bugünkü hava kimi dumanlı idi. Qəflətən ağlına Sabir gəldi. Yenə qəzəb onu bürüdü. Sabirin zəif iradə göstərməsi, mübarizəyə cəhd belə etməməsi Simuzəri dəli edirdi. O gün qızlar Sabirin gizlində ona həsrətlə baxdığını, Valehlə görüşdüyü bilərkən hirsindən necə dəli olduğunu, hətta bir dəfə onu ağlayarkən gördükklərini demişdilər.

Gözündən axan yaşı yağışa qarışmışdı. Əlləri ilə yanaqlarını sildi, başını yuxarı qaldırıb nəhəng səmaya baxdı. Ona baxarkən öz kiçikliyini dərk edirdi. Bu onun xoşuna gəlirdi. Böyməkdən yorulmuşdu. Fikrini cəmləyib Valehi düşünməyə başladı. İndi Simuzərin üzünü güldürən yeganə səbəb Valehin səmatək nəhəng sevgisi idi. Sabirin timsalında zəif, iradəsiz, qətiyyətsiz birini görürdüsə də, Valehin timsalında bunun tam əksini müşahidə edirdi. Valeh, ona görə, nə istədiyini bilən, mübariz və qətiyyətli biri idi. Simuzər indi anlasayı ki, Sabir sabaha gedən günəş kimidir və bu, getmək deyil, da-

ha yaxşı gəlmək üçündür, başqa qərar verə bilərdi. Amma, deyəsən, gec idi axı və Simuzər artıq gecə donunu geyinməyinin astanasında idi və bəlkə də, artıq çoxdan qərar vermişdi.

Simuzər zehnində onları müqayisə edərkən dərin düşüncələrə daldı. Düşündü ki, necə qəribədir, həyatda daima eyni şəraitdə iki ayrı istiqaməti seçən insanlar var. Sonra bir tərəfdə Sabirin ağlayıbsızlamağı və ilk zərbədə geri çəkilməyi seçməsi, digər tərəfdə isə Valehin istədiyini əldə etmədikcə dayanmadan mübarizə aparmağı gözünün öünüə gəldi. Daha sonra özünü kənardan müşahidə etdi və bu soyuq qız onu ürkütdü. Öz-özünə dodağının altında piçildamağa başladı: “*Görəsən, neçə nəfər mənim kimi ağlamamaq üçün daha güclü olmayı, qüruruna zərər dəyə bilər deyə göz yaşlarını heç kimin görməyəcəyi şəkildə gizlincə içinə gömməyi seçir? Hə, bir də Səkinə kimiləri var və neçə-neçə onun kimi qızlar göz yaşlarını sevgi dilənmək üçün vasitə bilirlər. Və ya qonşu, rəhmətlik Xalidə xala kimi bəziləri ilk çətinlikdə özünü asmağı seçir. Amma Nisə nənə kimi isə mühabibədə itirdiyi ər və oğullarının yasını qəlbində saxlayaraq, dörd övladını təkbaşına böyüdən, qorxularının üstünə gedib ona atıla biləcək bütün iftiralara rəğmən, qızlarını oxutdurən mərd və mübariz insanlar olduğu kimi, daima camaatın nə deyəcəyi ilə yaşıyan, öz kölgəsindən də qorxan, acizliyini hər kəsə etiraf edən insanlar da var*”.

Atasını yenə düşündü, onun kimi aciz atası olduğu üçün bəxtini qınadı. “*Evdə düşən hər dava-*

da, işdə yaranan hər kiçik problemdə içkidən mədət uman, hər şeyi unudub “keflənməyi” seçən atam kimilər olduğu qədər də, Sabirin atası kimi ailənin bütün yükünü çiyinlərində elə gözəl daşımağı bacaran, özünə güvənən, qorxmaz və cəsarətli atalar da var. Bəli! Həyat daima iki ayrı yolayırında itmiş və ya özünü tapmış insanlarla doludur. Bu yolu seçmək insanın öz ıxtiyarındadır. İnsan ya bu yolayıcılarında yox olub gedəcək, ya da öz cığırını açıb irəliləyəcək. Mən də öz cığırımı açıb gedəcəm. Mənim yeganə çıxış yolum... ” – birdən səsinin yüksəkliyinin fərqiñəvardı, cəld dönüb ətrafa boylandı. Heç kim yox idi. Və kəsdirə bilmədi ki, bayaqdan səsli düşünürdü, yoxsa indi bu, ani bir refleks idi. Bir də gördü ki, artıq rəfiqəsigilin qapısına çatıb, tez özünü ələ aldı. Özüylə danışmağa son qoyub qapını döydü. Yenə atasının şilləsi, onun boğazından yapışması yadına düşdü. Köynəyinin yalığı ilə göyərmiş boğazını gizlətməyə çalışdı. Bunnlardan da betə dediyi sözlər onu yandırırdı. Yenə də içində baş qaldıran vulkanları sakitləşdirə bilmədi.

- Nə olub sənə, bu nə haldır?
- Heç nə. Bu gecə sizdə qalacam.
- Gəl, xoş gəlmisən. Amma sir-sifətindən bu gəliş xoş gəlişə bənzəmir, – Elzanın gözü onun boğazındaki göyərtılərə sataşdı.
- Mən o evə qayıtmayacam, eşidirsən, Elza! – Simuzərin əsəbi hələ də soyumamışdı.
- Yenə içib nəsə deyib atan?

– Bu dəfə deməklə kifayətlənmədi... Məni Valehlə görüb dostları... Dostları deyəndə ki, nərd yoldaşları, – Simuzər istehzayla əlavə etdi. – Tez qeyrətə gəlib, Allah bilir, üstünə də nələr qoyub deyiblər.

– Bəs nə edəcəksən? Heç elə şey olar?! Evə qayıtmayacağam nədir? Atandır da... danlayar da, sığallayar da... – rəfiqəsi Simuzəri sakitləşdirmək isteyirdi.

– Nə? Sığallayar?! Axırıncı dəfə mənə nə vaxt sıgal çəkdiyi heç yadımda deyil! – Simuzər bunu deyərkən səsinin titrədiyini görüb susdu. Rəfiqəsi ona təsəlli verəcək heç bir söz tapmadı.

– Bilirəm nə edəcəm. Çıxış yolu tapmışam, – Simuzər hakim kəsilə bilmədiyi göz yaşlarını silə-silə sözünə davam etdi. – Mən Valehə ərə gedəcəm. Hə, Valehə ərə gedəcəm!

– Sən nə danışırsan, öz dediklərini qulağın eşi dir? Birincisi, bəs sənin arzuların var idi, oxuyacaq-dın, riyaziyyat müəlliməsi olacaqdın. Elə bizim məktəbdə dərs deyəcəkdin, nə oldu, hə, o arzularına nə oldu? İkincisi də ki, Hikmət dayı yer-göy bir olsa, səni Rəhimin oğluna verməz. Heç vaxt buna razı olmaz.

– Razi olmaz, qaçaram. Bilirsən ki, başıma qoyma düşumu edərəm. Mənim üçün bu, problem deyil. Həm də ki, o, adımin artıq Valehlə çıxmasından sonra məcbur olub məni ona verəcək. Yoxsa namusuna ləkə düşər axı! – Simuzər kinayəli tonunu bir az da yüksəltdi.

– Yaxşı, tutalım ki, o razı oldu? Sən bu yaşda ərə gedəcəksən? Mənim həyatımdan heç bir nümunə götürmədin? On beş yaşda qoşulub qaçdım Qabilə. Məktəbi də bitirə bilmədim. Kaş iki il öncəyə qayıda biləydim, mən heç vaxt o yaşda ərə getməzdəm. Tez ərə gedən, tez solur, mənim gözəl rəfiqəm. Bax bir mənim halıma. Nə görürsən, xoşbəxtlikdən əsər-əlamət varmı? Nə oldu o pafoslu sözlər deyən Qabilin sevgisinə, hə? İndi mən onun üçün xəstə ata-anasına baxan, onun paltarlarını yuyub-ütüləyən, yeməyini bişirən bir qulluqçudan başqa bir şey deyiləm. O romantika, o sevgi, hamısı bir gecəlik imiş. Gör saat neçədir, hələ də gəlməyib evə. Həm də ki, sən Valehi sevirsən ki?

– Valeh məni həqiqətən sevir, Elza. Xətrinə dəyməsin, Qabilin kim olduğu bütün məhləyə bəlli idi. Sənin gözün heç nəyi görmədi. Sevən adamın ağlı olmur, düz deyirlər. Amma bizim məsələ bir az fərqlidir. Valeh çalışqan, ağıllı, özünə güvənən, ailəsinə öz sözünü deyən, məni hər kəsdən müdafiə etməyi bacaran biridir. Başa düşürsən, o məni, həqiqətən də, sevir, əsas budur. Mənim sevib-sevmədiyimi boş ver. Mən, əminəm ki, Valeh məni xoşbəxt edəcək. Mənim üçün hər şey etməyə hazırlıdır.

– Bəs oxumaq, oxumaq arzun necə olacaq?

– Oxumaq arzuma gəlincə, onun nə qədər əl-çatmaz bir xəyal olduğunu mən artıq çoxdan anlamışam. Sizə gələ-gələ çox düşündüm. Düzdür, güclü olmaq istəyirəm, hətta bəzən Nisə nənəni özümə nümunə də götürürəm. Onun kimi olmayı çox istərdim. Amma mənim yaşım və təcrübəm buna

imkan vermir. Həm də ki, o, uşaqlarına görə hər cür əziyyətə qatlandı. Mən kimə görə qatlanım? Mən təkbaşına oxuya bilmərəm. Başa düşürsən, mümkün deyil. Bura sənin üçün xaric-filan deyil, Elza, bura rayon yeridir. Mən də sənin üçün “Qırmızı papaq” nağılındakı o bəxtəvər qız deyiləm. Mən reallıqları nəzərə almaliyam. Arzularımla reallıq arasındada o qədər böyük uçurum var ki... – yenə də bu lənətə gəlmış qəhərin onun səsini boğduğunu hiss etdi, özünü cilovlayıb sözünə davam etdi: – Mənim arxamda heç kimim yoxdur. Məni kimdir oxutduran, hə, atam? O atam ki, heç bir dəfə də aldığım “beş”-lərlə öyünməyib, bilik olimpiadalarında aldığım qızıl medallara bircə dəfə də baxıb mənə, “Bərəkallah, ağıllı qızım!” – deməyib. Ancaq evə gələn elçilərin çoxluğu ilə öyünür, məni tez başından eləmək üçün dəridən-qabıqdan çıxır, – Simuzər yenə duruxdu. Gözləri doldu, susdu.

– Sən deyirsən, güclü olmaq istəyirsən, Nisə nə-nənin mübarizliyindən danışırsan. Amma zəiflik göstərib, şəraitə təslim olursan.

– Məncə, mən zəiflik göstərmirəm, tam əksinə, atamın əleyhinə qərar qəbul etmişəm və bunu hə-yata keçirməklə məşğulam.

– Mən də bax bunu deyirəm, sən hirsə qərar qəbul etmisən. Hirsli başda ağıl olmaz. Sırf atanın əleyhinə olsun deyə, Valehlə evlənəcəksən? Atanı cəzalandırmaq istəyirsən?

– Yox. Dedim axı, Valeh məni xoşbəxt edə biləcək yeganə adamdır. Mənim indiki vəziyyətdə bundan başqa çıkış yolum yoxdur. Valeh olmasa, Əli

və ya Vəli olacaq. Atam məni bu söhbətdən sonra dərhal ərə verəcək. Başa düşmürsən?

– Başa düşürəm, səni çox yaxşı başa düşürəm. Amma, məncə, insanı xoşbəxt edə biləcək bir insan varsa, o da özüdür. Öz xoşbəxtliyini zay etmə.

– Elza, incimə, sənin mülahizələrini bu gecə dinləməyə heç halim yoxdur. Xahiş edirəm, məni sakit burax, – Simuzəri, deyəsən, Elzanın sözündəki həqiqət qıcıqlandırı.

– Əzizim, uzan rahat yat, səhərə hər şey keçəcək. Səhər sakit başla qərarını bir də gözdən keçirərsən, – rəfiqəsi onun yerini saldı və qalın ədyalla üstünü örtdü.

Simuzər yan otaqda yorğanın altında səssizcə ağlayan vaxt Elza evə içkili gələn ərinin vanna otağından gələn öyümə səslərini eşitməmək üçün qu-laqlarını tuturdu.